

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə

İdxal olunan qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi
haqqında

ƏRİZƏ

1. İdxalçının adı, ünvanı və poçt indeksi:		
2. VOEN:	3. Qəbul edən müəssisənin dövlət qeydiyyat nömrəsi:	
4. Göndərən müəssisənin adı və ünvanı:	5. Göndərən müəssisənin dövlət qeydiyyat nömrəsi (olduğu təqdirdə):	
6. İstehsalçı müəssisənin adı və ünvanı:		7. Məhsulun adı:
8. Mənşə ölkəsi: İSO kodu		9. XIF MN/HS CODE
10. Partiyanın miqdarı (brutto/netto):	11. Partiyanın nömrəsi:	12. Partiyanın son istifadə tarixi:
13. Qablaşdırma növü:		14. Qablaşdırmanın ümumi sayı:
15. Nəqliyyat vasitəsi növü və nömrəsi:		16. Məhsulun yüklənmə yeri:
17. Dövlət Sərhəd Buraxılış Məntəqəsi:		18. Yükün yola düşmə tarixi və Azərbaycan Dövlət Sərhəd Buraxılış Məntəqəsinə nəzərdə tutulan giriş tarixi:
19. Səlahiyyətli nümayəndə:		20. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi:
Əlaqə vasitələri	Ev/iş telefonu:	
	Mobil telefon:	
	Elektron poçt ünvanı:	
		İmza:

Tarix:	
M.Y	



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə

İxrac olunan qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi
haqqında
ƏRİZƏ

1. İxracatçının adı, ünvanı və poçt indeksi:		
2. VOEN:	3. Göndərən müəssisənin dövlət qeydiyyat nömrəsi:	
4. Qəbul edən müəssisənin adı və ünvanı:	5. İstehsalçı müəssisənin adı və ünvanı:	
6. Məhsulun adı:	7. Partiyanın miqdarı:	
8. Mənşə ölkəsi: İSO kodu	9.XIF MN/HS CODE	
10. Partiyanın nömrəsi:	11. Partiyanın son istifadə tarixi:	12. Qablaşdırma növü:
13. Qablaşdırmanın ümumi sayı:	14. Nəqliyyat vasitəsinin növü və nömrəsi:	
15. Məhsulun yüklənmə yeri:	16. Məhsulun yola düşmə tarixi:	
	17. Dövlət Sərhəd Buraxılış Məntəqəsi:	
18. Səlahiyyətli nümayəndə:	19. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi:	
Əlaqə vasitələri	Ev/iş telefonu:	
	Mobil telefon:	
	Elektron poçt ünvanı:	
		İmza:

Tarix:	
M.Y	



Məhsul(lar) və ya xidmət sahələrinin adı:

İmza:

Tarix:

M.Y